

Rusiya nəşri: Xocalı qırğını Azərbaycan xalqının ən ağır yarasıdır

Xocalıda törədilmiş qırğın postsovət məkanında ən qəddar hərbi cinayətlərden biri olub, lakin bu qırğın beynəlxalq səviyyədə müvafiq əks-səda doğurmayıb, lazımlıca hərtərəfli təhqiq edilməyib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Yevgeni Vladimirovun Rusiya "Polit.ru" internet nəşrində dərc olunmuş məqaləsində əksini təpib. Müəllif xatırladır ki, gələn il Azərbaycan xalqı Birinci Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı faciəsinin 30 illiyini qeyd edəcək.

Y. Vladimirov yazır: "1992-ci il fevralın axırlarında Qarabağda iri nəqliyyat və hərbi təyyarələri qəbul edə bilən aerodromu olan yeganə şəhər - Xocalı hücumu məruz qalıb. Son məlumatə görə, bu hücum zamanı 613 nəfər həlak olub. Onların çoxu işgal edilmiş şəhərdən dağları aşaraq qaçmağa çalışıb dinc sakinləri id".

Məqaleə müəllifinin fikrincə, 1990-ci illərin əvvəlində dünyada əsas diqqət başqa siyasi dramlara yönəlmışdı və Azərbaycan xalqının ən ağır yarası olan Xocalı uzun müddət ən böyük regional incident kimi deyil, təzəcə dağılımış sovet imperiyasının ucqar nöqtələrində yayılmış çoxsaylı etnik qırğın yanğınlarından biri kimi qəbul edildi.

Materialda deyilir: "2008-ci ildə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verildi. Eyni zamanda, həm təbliğat, həm də maarifçilik xarakteri daşıyan bu kampaniyanın əsas məqsədi Xocalı faciəsini ən yüksək beynəlxalq instansiyalar səviyyəsində dinc əhaliyə qarşı soyqırımı kimi tanıtmaq idi. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində kitablar nəşr edilir, çoxsaylı təhqiqatların materialları dərc olunur, filmlər çəkilir, sərgilər və konfranslar təşkil edilir. Kampanya öz səmərəsini göstərir: indiye qədər 18 ölkə Xocalı hadisələrinin dinc əhaliyə qarşı soyqırımı kimi tanınması barədə qətnamələr qəbul edib. Bu siyahıda Rusyanın adı yoxdur, hərçənd bəzi deputatlar bu yaxınlarda Bakıda Xocalı faciəsinə həsr edilmiş memorial yürüşlərde iştirak ediblər".

Müəllif yazır ki, Rusiyada yaşayış azərbaycanlılar her il bu hüzün gününü qeyd edirlər. Bu ilki memorial topluq Spiridonovun malikanəsində keçirilib. Tədbirin emosional təsiri əvvəlki illərdən fərqlənməyə bilməzdi.

Məqaledə deyilir: "Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüləoğlu məmənun halda qeyd edib ki, Azərbaycan uzun illər ərzində ilk dəfədir, Xocalı faciəsinin ildönümü qalib xalq kimi qeyd edir".

Səfərin sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan təkcə öz ərazilərini deyil, həm də ləyaqət hissini qaytardı, ruslar və lezgiler, yehudilər və tatarlar, avarlar və udilər, saxurlar və ukraynalılar, tatarlar və gürcülər, talişlər və kürdlər, habelə digər etnosların nümayəndələri çoxmillətli vahid Azərbaycan xalqı şeklinde six birləşdilər".

Y. Vladimirov oxucuları Moskvada keçirilən xatire gecəsində iştirak etmiş məşhur rusiyalı ekspertlərin və ictimai xadimlərin fikirləri ilə tanış edir.

Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı faciəsini "ərazilərdə kütləvi etnik təmizləmələrə tehrik etmək məqsədilə hazırlanmış hərbi cinayət" adlandırıb. O deyib: "Bu hadisə on minlərlə ailəni vahimədə saxlamaq, onların bu ərazilərdən qaçmasına nail olmaq və gelecekde həmin ərazilər müqabilində Qarabağın statusuna nail olmaq üçün əldə saxlamaq məqsədilə tərədilmişdi". Onun fikrincə, bu cinayətin tədqiq edilməsi zəruridir.

S. Markov deyib: "Yəqin ki, bu asan məsələ deyil, lakin zəruri məsələdir. Bəşəriyyət insanlıq əleyhinə tərədilmiş bu hərbi cinayətin təşkilində təqsirkar olanların ciddi cəzalandırılmasını tələb edəcək".

"Nasionalnaya oborona" jurna-

The screenshot shows a news article from the website Polit.RU. The title is "Точка разбега" (Point of Departure) by Eugenij Vladimirov, published on March 10, 2021, at 06:58. The text discusses the ongoing dispute over the status of the Khojaly region. It mentions that Azerbaijan will mark the 30th anniversary of the Khojaly massacre on March 26, 2022, and that the massacre is one of the most shocking and tragic events of the first Karabakh War. The article notes that Khojaly was the only Karabakh town with an airport, capable of hosting large transport and military aircraft. It also mentions that 613 people were killed, with many being civilians who fled from the town.

linin baş redaktoru İgor Korotenko əmindir ki, bu faciə təhqiq edilməlidir. Bu, ilk növbədə, bizim həyatımızda və gələcək nəsilərin həyatında belə vəhşiliklərin bir daha heç vaxt tekrarlanması üçün zəruridir. İ.Korotenko Dağılıq Qarabağda münaqişənin gedişində tərədilmiş cinayətlərə dair beynəlxalq tribunal yaradılmasını zəruri hesab edir. O əmindir ki, Xocalı faciəsi barədə bütün sənədlər və sübutlar beynəlxalq ictimaiyyət üçün elçatan olmalıdır. "Belə hadisələr beynəlxalq təşkilatların tribunalalarından da soyqırımı adlandırılmalıdır", - deyən İ.Korotenko.

2021-ci ilin sentyabr ayında seçiləcək RF Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə məsələ qaldıra bilər.

Siyasetçi və jurnalist Maksim Şevçenko baş vermiş hadisələri dəyərləndirərək qeyd edib ki, Azərbaycan xalqı Xocalı qırğının dan Şuşanın azad edilməsinə ədər böyük bir yol keçib. Bu 30 il ərzində millətin mənəvi vəziyyətində əsaslı dəyişikliklər baş verib, Azərbaycanın daxilində zorakılığa yol verilmədən, qan tökülmədən millətlərarası münasibətləri nizamlaşdırmaq, vətənpərvərlik və ədalət hissələri ilə yaşıyan yeni nəsil yetişdirmək mümkün olub. M.Şevçenko Xocalı faciəsinin səbəblərini anlamağın zəruri olduğunu da qeyd edib.

Onun fikrincə, ötən əsrde və ola bilsin həm də bu əsrde bəşəriyyətin üzləşdiyi əzab və bədbəxtliklərin başlıca mənbəyi - milli üstünlük və müstəsnalıq hissidir.